

Mədəniyyətlərin qarşılıqlı əlaqələrinin öyrənilməsi bir qayda olaraq onların yeni tərəflərinin, yeni xüsusiyyətlərinin ve cizgilerinin açılmışına səbəb olur.

Rus klassik irlsinin dərk edilməsi özündən müxtəlif aspektlərdə göstərir. Yalnız bu aspektlərin sadalanması belə əlaqələrin müxtəlifliyinə, aktiv və semərəliliyinə dəlalet edir. Azərbaycan və rus xalqlarının musiqi əlaqələri obyektiv reallıq olub, özünən xüsusi tədqiqatını tələb edir.

Azərbaycan - rus musiqi əlaqərinin məbədini XX əsrin evvələrində Azərbaycan ziyalılarının məarifçilik fealiyyəti təşkil edir. Bunlar içerisinde ilk növbədə M.F.Axundov, A.Bakixanov, H.Zərdabi, N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Nərimanov və baş-qalarının adlarını çəkə bilərik.

Alimlərin fikrincə Azərbaycan məarifçiliyinin təşəkkül tapşısında rus məarifçiliyi böyük əhəmiyyət kəsb edir. Bu fəsiləde ensiklopedizm, xalq mədəniyyətinin dərk edilməsi, mütəraqqi dünyagörüşü, həmçinin, teatr və nəşriyyat kimi ictimai-mədəni təzahürə istinadı ilə dərildi ki, mənənələrini adımları çəkə bilərik.

Məarifçilik ictimai cərəyan kimi Rusiyada XVIII əsrde təşəkkül tapmışdır. Onun əsas xüsusiyyətlərindən biri peşəkar ziyalıların bir yərə toplanması, məqsədləri isə xalqın məariflənməsi idi. Bunlar içərisində M.V.Lomonosov, V.N.Tatişev, V.F.Odoyevskinin adlarını çəkə bilərik.

Avropa, Rusiya, həmçinin Azərbaycanda məarifçilik vaxtını sürmüş, ömrünü keçirmiş, irtifa baxışları ilə mübarizədə yetmişdir. Hər bir ölkə və ərazidə məarifçilər ümumi, həmdə, spesifik problemlər həll edirdilər. Musiqi məarifçiliyinin əsas inki-

şaf sahəsi - opera sənəti idi. Ü.Hacıbəyovun opera və musiqili komediyaları, Yaxın Şərqdə mili ideyaların mütəraqqiliyini ifadə etdi. Rus bestekarlarının yaradıcılıq təcrübəsi burada mütlüm rol oynadı. Şərq və Qərb ənənələrinin sintezi Azərbaycan professional musiqisinin əsasıdır.

Azərbaycan - rus musiqi əlaqələri

XX əsrin I yarısı

teşkil edirdi. İşimizin kontekstində Azərbaycan milli musiqi əslubunun rus musiqi professionallığı ilə sintezi bəhs edirik.

Azərbaycan - rus məarifçiliyinin əlaqələri bir neçə aspektden baxılır. Onların ümumi cəhətləri aşağıdakılardır:

1. Ensiklopedik bəliklər.

2. Folklor, xalq heyati, xalq musiqisi müraciəti.

3. Qərb və Şərq ənənələrinin sintezi.

4. Məarifçi ideyaların geniş auditoriya çatdırılmasında teatr sənətinin əhəmiyyətli rolü.

Qeyd edilən əlaqələr XX əsrin evvəllerində Azərbaycan mədəni həyatında baş verən əsas proseslərindən biri idi. Söhbət rus musiqi sənətinin Bakı mədəni həyatının ayrılmaz bir hissesinə çevriləşməsindən gedir. Rus musiqi professionalizmının müdaxiləsi iki müxtəlif mədəniyyətlərin qarşılıqlı təsir və əlaqəsinə səbəb olur. Eyni zamanda belə qarşılıqlı əlaqə prosesinin mürekkebliyini de qeyd edək. Axi Azərbaycan, rus imperiyasının vilayetlərindən biri idi. Azərbaycan məarifçilərinin isə əsas şüurlarından biri mütəraqqiliye, azadlıq meylliliyi idi. Milli şur hissi, dirçəlmə əm müxtəlif formalar alırdı. Imperianın ucuqlarında xalqın hüquqlarının sıxış-

dırılması Azərbaycanda məarifçilik mədəniyyətinin təşəkkülünə təsir etməyibildi.

Azərbaycan - rus mədəni əlaqələri həmçinin səxsi əlaqələr zəminində də yetişirdi. Bir çox Azərbaycan məarifçiləri Rusiyada, o cümlədən, Ü.Hacıbəyov və onun silahdaşları

Qori müellimlər semiariyasiyada təhsil almışdır. Azərbaycan mədəniyyətinin görkəmli xadimi, şərqi şurası Mirzə Kazimbəy Qazan və Peterburq universitetlərindən çalışmış, Mirzə Cəfər Topçubaşov isə Peterburq universitetində İran dilşünaslıq kafedrasına rəhbərlik etmişdir. Mirzə Şəfi Vazehin isə şerleri rus dilinə tərcümə edilmişdir. Bildiyimiz kimi, rus bestekarı A.Rubinşteyn Mirzə Şəfi Vazehin şerlerinə 12 romans yazmış və onlara "İran mahnları" başlığı vermişdir.

XX əsrin evvələrində Rusiyada Azərbaycan - rus musiqi əlaqələrinin həyata keçirilməsində Azərbaycan ziyalılarının fealiyyəti böyükdür. Məskən və Peterburqda təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə tez-tez müxtəlif konsert axşamları təşkil olunurdu. Fealiyyət göstərən müxtəlif dərnəklərin yaradıcılığı isə Azərbaycan mədəniyyəti əks olundur.

Beleliklə, Azərbaycan mədəniyyəti rus ictimaiyyətinə çatdırıldı. Belə bir nümunə gətirok: yazıçı, reçissor, dramaturq Ə.Haqverdiyev Peterburqda müsəlman xeyriyyəçilik cəmiyyətinin fəxri üzvi idi. O, Azərbaycan incəsənətinin tanınmasına fəal iştirak edir, müsəlman incəsənətinin konsert gejələrini keçirilməsində əsas təşəbbüskarlardan biri olur.

Məarifçilərin əsas ideyalarından biri dünya mədəniyyətinin tam səmimiyyət qarşılıqlı təsir ididi. Mədəni əlaqələr milli mədəniyyətin inkişafına, onun irəliləməsinə tam şəkildə kömək edirdi, sözsüz ki, Azərbaycan

Müsəsir misiqi biliyi artıq sərhədləri genişləndirən tədqiqatların aparılması kimi aktual problemlər mərhələsinə yetişmişdir.

Mədəniyyətlərin müqayisəli şəkildə tədqiq edilməsi Azərbaycan musiqi mədəniyyətinin bu və digər tərəflərini işləndirmək imkanı yaradır. Bu baxımdan, Azərbaycan - rus musiqi əlaqələrini öyrəndiyimiz anda musiqi biliyinin daha maraqlı tərəflərini - mədəni əlaqələrlə yanaşı üslub və musiqi dilinin qarşılıqlı əlaqə sahələrini açmış olurug.

in-
cəsənetini zənginləşdirirdi.

Azərbaycan musiqi biliyində Qərb və Şərqi sintezi, daha dəqiq desək Qərb və Şərq bedii ənənələrin sintezi problemi Azərbaycan incəsənətində son dərəcə aktualdır. Bu baxımdan Azərbaycan - rus musiqi əlaqələrinin öyrənilməsi Qərb-Şərq probleminin həllində irəli atılmış bir addımdır. Bildiyimiz kimi, Şərqi və Qərb ənənələri biri digərini tamamlayır, zənginləşdirir, yeni üslub imkanlarını açırdılar. Belə ki, Azərbaycan bestekarları mövcudluqlarının ele ilk gündən dünya musiqi aləminə inqərası etmişdilər. Dünyaya və rus klassik təcrübəsinə müraciət Azərbaycan bestekarlarının əsərlərinin yaranmasına təkan verirdi.

Artıq Ü.Hacıbəyovun ilk operası olan "Leyli və Məcnun" da opera janrının quruluşu və forması istifadə edilir. Musiqi materialının əsasında isə Azərbaycan müğəmləri durur.

Bizim nozordən keçirdiyimiz dövrde Bakıya bir çox ifaçular gelirdi. Dissertasiyada bu aspekt arxiv materialları əsasında nozordən keçirilir. Burada biz aşağıdakı adları çəkə bilərik. Bakıya məşhur rus sənətkarları - müğənni A.Q.Məşikova, İ.V.Tartakova, N.N.Fiqner, pianoçu V.N.Safonov, E.Auer, A.Ziloti, 1900-cu ildə dahi rus müğənnisi F.I.Şalyapin golmisdı. O, Rimski-Korsakovun "Motsart və Solyeri", M.Musorqskinin "Boris Qodunov" operalarında əsas rolları ifa etmişdi. Bakıda həmçinin, qastrol səfərlərində rus müğənniləri - N.Necdanova, L.Sobinov da olmuşdur. Bununla yanaşı Bakı sahnesində dəfələrlə çıxış edən dramatik truppaların rolunu da qeyd etmeliyik. Məsələn: Tağı-

yevteatrında V.F.Komissarcevskaia, M.S.Savina, M.Sinelnikova, Q.Fedotova və başqaları çıxış etmişdilər. Dramatik tamaşalarla yanaşı musiqi tamaşaları da nümayiş etdirilirdi. O cümlədən, M.I.Qlinkanın, P.I.Caykovskinin, Rimski-Korsakovun, Rıbnşteynin operaları oynanırdı.

Daha bir aspektə - rus musiqiçilərinin Bakıda fealiyyət və yaradılıcılıqlarına diqqət yetirek. Bakıda fealiyyət göstərən simfonik orkestra A.V.Pavlov - Arbenin və M.I.Cernyayavski rəhbərlik edirdi. Həmçinin, Rus Musiqi Comiyətinin (R.M.C) Bakı bölməsi nəzəndəki musiqi məktəbinin təməlini qoyan A.N. və E.N.Yermalayeva bacılarının fealiyyətini de göstərə bilərik. Burada fortepiano, skripka, violonçel, vokal seneti kimi sahələr var idi.

Azərbaycan - rus musiqi əlaqələrinin digər sahəsi də XX əsrin evvəllerində fealiyyət göstərmiş ədəbi-musiqi gecələridir. Burada rus musiqiçilərinin rolunu, müxtəlif növü teatr və artist truppalarının, kollektivlərinin, cəmiyyətlərin yaranmasının əhəmiyyətliliyini, müxtəlif yubiley və xatirə gecələrində rus artist və ifaçılarının çıxışlarının mühüm təsiri qeyd etməliyik.

Nöticədə bir daha incəsənətdə qarşılıqlı əlaqələr probleminin müasir humanitar elmin aktual problemlərində olduğu qeyd edilməlidir. Biz Azərbaycan - rus musiqi əlaqələrinin ayrı-ayrı tərəfləri nə, aspektlərinə diqqət yetirdik. Xüsüsilə, seçilmiş dövr - XX əsrin I-ci yarısı əsas mühüm dövür. Həmin dövr Azərbaycan - rus musiqi əlaqələrini bariz surətdə əks etdirir, həmin əlaqələr isə müxtəlif və çoxchəhər xarakter daşıyır.

İradə HÜSEYNOVA

P.M.Zurabov, həmçinin 1907 - ji ilə M.M.Valentinov və N.S.Vronskinin truppalarının iki həftəlik qastrol səfərlərini göstərə bilərik. Rus - Azərbaycan musiqi əlaqələrinin inkişafına təkan veren amillərdən biri de rus dramaturgiyasının nümunələri ilə tanışlığı idi. Belə ki, 1907 - ci ilin oktyabrında Bakıda A.N.Kruçinin rəhbərliyi ilə rus dramatik truppası qostrol səfərində olur.

Məlum olduğu kimi 1920-ci ildə Azərbaycan - Rus teatr kollektivlərinin birləşməsi, Azərbaycan Dövlət Teatrının əsas özəyini təşkil etdi.

Rus mətbuatı Azərbaycan mədəniyyətinin rus mədəniyyətinə birləşmə prosesini işləndirirdi. Burada həveskar kollektivlərdəki rus musiqiçilərinin rolunu, müxtəlif növü teatr və artist truppalarının, kollektivlərinin, cəmiyyətlərin yaranmasının əhəmiyyətliliyini, müxtəlif yubiley və xatirə gecələrində rus artist və ifaçılarının çıxışlarının mühüm təsiri qeyd etməliyik.

Nöticədə bir daha incəsənətdə qarşılıqlı əlaqələr probleminin müasir humanitar elmin aktual problemlərində olduğu qeyd edilməlidir. Biz Azərbaycan - rus musiqi əlaqələrinin ayrı-ayrı tərəfləri nə, aspektlərinə diqqət yetirdik. Xüsüsilə, seçilmiş dövr - XX əsrin I-ci yarısı əsas mühüm dövür. Həmin dövr Azərbaycan - rus musiqi əlaqələrini bariz surətdə əks etdirir, həmin əlaqələr isə müxtəlif və çoxchəhər xarakter daşıyır.